



## AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA ELMİN İNKİŞAFI FONDU

Azərbaycan Respublikasının Prezidenti yanında  
Elmin İnkişafı Fondu ilə  
Belarus Respublika Fundamental Tədqiqatlar Fondunun  
birgə elmi-tədqiqat layihələrinin və proqramlarının  
maliyyələşdirilməsi məqsədi ilə qrantların verilməsi üzrə  
1-ci Azərbaycan-Belarus beynəlxalq müsabiqəsinin  
(EİF-BGM-2-BRFTF-1-2013) qalibi olmuş layihənin  
yerinə yetirilməsi üzrə

### YEKUN ELMİ-TEXNİKİ HESABAT

Layihənin adı: **Belarus və Azərbaycan dilləri Belarus Respublikası və Azərbaycan Respublikası arasında əməkdaşlığın inkişaf etdirilməsi və möhkəmləndirilməsi faktoru kimi**

Layihə rəhbərinin soyadı, adı və atasının adı: **Şükürbəyli Təvəkkül Hadı oğlu**

Qrantın məbləği: **20 000 manat**

Layihənin nömrəsi: **EİF-BGM-2-BRFTF-1-2013-07/07/5-M-03**

Müqavilənin imzalanma tarixi: **21.08.2013**

Qrant layihəsinin yerinə yetirilmə müddəti: **24 ay**

Layihənin icra müddəti (başlama və bitmə tarixi): **01.09.2013 - 01.09.2015**

Diqqət! Bütün məlumatlar 12 ölçülü Arial şrifti ilə, 1 intervalla doldurulmalıdır

Diqqət! Uyğun məlumat olmadığı təqdirdə müvafiq bölmə boş buraxılır

Hesabatda aşağıdakı məsələlər işıqlandırılmalıdır:

- 1 Layihənin həyata keçirilməsi üzrə yerinə yetirilmiş işlər, istifadə olunmuş üsul və yanaşmalar  
(burada doldurmalı) Layihənin yerinə yetirilməsi zamanı leksikoqrafiyanın müasir tədqiqat üsullarından istifadə olunmuşdur. İlk növbədə ikidilli leksikoqrafiya üzrə tədqiqat işlərinin siyahısı tərtib edilmiş, mövzuya dair elmi ədəbiyyat öyrənilmiş, Azərbaycanda və Belarus Respublikasında mövcud olan lüğətlər araşdırılmış, tərtib ediləcək Belarusca-azərbaycanca və Azərbaycanca-belarusca lüğətlərin əsas mənbələri müəyyən edilmişdir. Leksikoqrafik mənbələrlə yanaşı internet resurslarından da geniş istifadə olunmuşdur. Bundan sonra hər iki lüğətin sözlüyü üzərində tədqiqata başlanılmışdır. Lüğətlərin janrı nəzərə alınmaqla müasir belarus və azərbaycan ədəbi dillərinin ən işlək söz və ifadələri seçilmişdir. Sözlüyün əsasını bütün nitq

hissələrinə aid olan aktual leksik vahidlər təşkil edir. Bununla bərabər sözlüyə nitqdə tez-tez rast gəlinən frazeoloji vahidlər, atalar sözləri, zərb-məsəllər, milli-mənəvi xüsusiyyətləri əks etdirən sözlər daxil edilmişdir.

Daha sonra belarus və azərbaycan dillərinin lüğət tərkibi araşdırılmış, dil vahidlərinin leksik-qrammatik xüsusiyyətləri öyrənilmiş, onların lüğətlərdə əks etdirilməsi prinsipləri və lüğət məqalələrinin sxematik quruluşu işlənilib hazırlanmışdır. Lüğət məqalələrinin tərkibi aşağıdakılardan ibarət olmuşdur: baş söz, onun nitq hissələrinə aidliyi, qrammatik formaları, leksik mənaları, nitqdə işlənmə nümunələri, baş sözün daxil olduğu sabit söz birləşmələri. Bu elementlərin lüğət məqalələrində verilməsi xüsusi qaydalar, şərti ixtisarlar və qısaltmalar çərçivəsində aparılmışdır. Lüğətlərə daxil olan leksik vahidlərin aksentoloji xüsusiyyətləri qeyd edilir ki, bu da lüğətlərin informativliyini artırmış olur.

Layihə iştirakçılarının ayrı-ayrı hərfilər üzrə tərtib etdikləri lüğət məqalələri layihə rəhbərləri tərəfindən redaktə edilmişdir.

2 Layihənin həyata keçirilməsi üzrə planda nəzərdə tutulmuş işlərin yerinə yetirilmə dərəcəsi (faizlə qiymətləndirməli)

(burada doldurulmalı) 100 %

3 Hesabat dövründə alınmış elmi nəticələr (onların yenilik dərəcəsi, elmi və təcrübi əhəmiyyəti, nəticələrin istifadəsi və tətbiqi mümkün olan sahələr aydın şəkildə göstərilməlidir)

(burada doldurulmalı)

Hesabat dövründə belarus və azərbaycan dillərinin qarşılıqlı tədqiqi zamanı çox mühüm elmi nəticələr əldə edilmişdir.

1. Belarusca-azərbaycanca lüğət: sözlüyün tərtib edilməsi, belarus dilində olan sözlərin leksik-qrammatik xüsusiyyətlərinin öyrənilməsi, tərtib qaydalarının işlənməsi, lüğət məqalələrinin tərkibcə müəyyən edilməsi, azərbaycanca ekvivalentlərin seçilməsi və lüğətin tərtibi.

2. Azərbaycanca-belarusca lüğət: sözlüyün tərtib edilməsi, azərbaycan dilində olan sözlərin leksik-qrammatik xüsusiyyətlərinin öyrənilməsi, tərtib qaydalarının işlənməsi, lüğət məqalələrinin tərkibcə müəyyən edilməsi, belarusca ekvivalentlərin seçilməsi və lüğətin tərtibi.

3. Belarusca-azərbaycanca danışiq kitabçası: situativ dialoqların belarus və azərbaycan dillərində tərtib edilməsi.

4. Azərbaycanca-belarusca danışiq kitabçası: situativ dialoqların azərbaycan və belarus dillərində tərtib edilməsi.

Göstərilən lüğətlər və danışiq kitabçaları ilk dəfə olaraq tərtib edildiyindən onların analoqu yoxdur. Bu lüğətlər Belarus və Azərbaycan leksikoqrafiyasında tamamilə yeni hadisədir. Digər ikidilli lüğətlərdən fərqli olaraq burada dil vahidlərinin leksik-qrammatik xüsusiyyətləri kompleks şəkildə əks olunur.

Lüğətlərin bütün elementləri öz yeniliyi ilə seçilir: sözlük yenidir, baş sözlərin qrammatik xüsusiyyətləri ilk dəfə olaraq bu lüğətlərdə verilir, vurğu sistemi ilk dəfə tətbiq edilir, lüğət məqalələrinin tərkibi və quruluşu yeni prinsiplərə əsaslanır.

Lüğətlər tədris yönümlüdür və ilk növbədə onların ali və orta məktəb təhsili sisteminə istifadə olunması nəzərdə tutulur.

Layihənin nəticələrindən Maksim Tank adına Belarus Dövlət Pedaqoji Universitetində (BDPU) və Bakı Slavyan Universitetində (BSU) "Azərbaycan dili", "Azərbaycanşünaslıq" (BDPU), "Müasir Belarus dili", "Belarusşünaslıq" (BSU) kursları üzrə keçirilən mühazirə və seminarlarda, həmçinin tələbələrin kurs işlərinin, diplom mövzularının və magistr dissertasiyalarının yazılmasında geniş istifadə edilmişdir. Layihə materialları tələbələrin leksikologiyasının,

leksikoqrafiyanın, tipoloji dilçiliyin əsas məsələləri ilə yaxından tanış olmalarına imkan yaratmışdır. Praktiki məşğələlərdə onlar ikidilli lüğətlərlə işləmək vərdişi qazanır, dil vahidlərinin leksikoqrafik həlli, lüğət məqalələrinin quruluşu, baş sözlərin mənalandırılması, onların üslubi, qrammatik və aksentoloji əlamətlərinin əks etdirilmə prinsipləri ilə bilavasitə tanış olmaq imkanı əldə edirlər.

Bundan əlavə, tərtib edilmiş lüğətlər Belarusiyada yaşayan və işləyən çoxsaylı Azərbaycan diasporası, həm Belarus məktəblərində təhsil alan azərbaycanlı şagirdlər, həm də universitet tələbələrini üçün olduqca faydalıdır. Lüğətlər belarus və azərbaycan dillərinin öyrənilməsində evəzedilməz köməkçi vəsaitdir.

Nəticələr və qazanılmış təcrübə beynəlxalq layihələrdə uğurla tətbiq edilə bilər. Belarusca-azərbaycanca və Azərbaycanca-belarusca lüğətlərin tərtib qaydaları, yeni leksikoqrafik işlənmələr, lüğət məqalələrinin tərkibi və quruluşu gələcəkdə həmin lüğətlərin daha geniş variantlarının və digər tərcümə lüğətlərinin yaradılmasında istifadə oluna bilər.

4 Layihə üzrə elmi nəşrlər (elmi jurnallarda məqalələr, monoqrafiyalar, icmallar, konfrans materiallarında məqalələr, tezislər) (dərc olunmuş, çapa qəbul olunmuş və çapa göndərilmişləri ayrılıqda qeyd etməklə, uyğun məlumat - jurnalın adı, nömrəsi, cildi, səhifələri, nəşriyyat, indeksi, İmpact Factor, həmmüəlliflər və s. bunun kimi məlumatlar - ciddi şəkildə dəqiq olaraq göstərilməlidir) *(surətlərini kağız üzərində və CD şəklində əlavə etməli!)*

*(burada doldurmalı)*

1. Belarusca-azərbaycanca lüğət. Minsk, 2015;
2. Старычонак, В. Д., Шукурбейли, Т. Г. Беларуско-азербайджанскі слоўнік: прынцыпы ўкладання // Весці БДПУ. Серыя 1. Педагогіка. Псіхалогія. Філалогія. – 2013. -- № 4 (78). – С.27 – 31.
3. “Стихи Максима Танка на страницах Азербайджанских СМИ” // Дзявятыя Танкаўскія чытанні / Матэрыялы Міжнароднай навуковай канферэнцыі. С. 290 – 292. Мінск, 26 верасня 2014 г.
4. Белорусско-азербайджанский словарь как отражение диалога языков и межкультурных коммуникаций // 1-я Азербайджана-Беларуская міжнародная канферэнцыя. Праграма і тэзісы дакладаў. С. 23 – 25. Баку, 21-22 . 10. 2014.

5 İxtira və patentlər, səmərələşdirici təkliflər

Belarusca-azərbaycanca lüğətin tərtibinə dair bir sıra səmərələşdirici təkliflər irəli sürülmüşdür: sözlüyün müəyyən edilməsi, dil vahidlərinin lüğətdə leksik və qrammatik işlənməsi, azərbaycan və belarus dillərindəki ekvivalenti olmayan işlək sözlərin leksikoqrafik həlli yolları.

6 Layihə üzrə ezamiyyətlər (ezamiyyə baş tutmuş təşkilatın adı, şəhər və ölkə, ezamiyyə tarixləri, həmçinin ezamiyyə vaxtı baş tutmuş müzakirələr, görüşlər, seminarlarda çıxışlar və s. dəqiq göstərilməlidir)

*(burada doldurmalı)*

1. Layihə rəhbəri prof. T. H. Şükürbəyli 20 – 26 oktyabr 2013-cü ildə Minsk Dövlət Pedaqoji Universitetində ezamiyyətdə olmuşdur. 23 oktyabr 2013-cü ildə BDPU-da Belarus Respublikası tərəfindən olan layihə iştirakçıları ilə dəyirmi masa keçirilmiş, müzakirələr aparılmışdır.
2. Layihə rəhbəri prof. T. H. Şükürbəyli 21 – 28 sentyabr 2014-cü ildə Minsk Dövlət Pedaqoji Universitetində ezamiyyətdə olmuşdur: layihə iştirakçıları ilə dəyirmi masa, lüğət materiallarının

	müzakirəsi, fikir mübadiləsi, filologiya fakültəsi Elmi şura iclasında iştirak.
7	Layihə üzrə elmi ekspedisiyalarda iştirak (əgər varsa) (burada doldurmalı)
8	Layihə üzrə digər tədbirlərdə iştirak (burada doldurmalı)
9	Layihə mövzusu üzrə elmi məruzələr (seminar, dəyirmi masa, konfrans, qurultay, simpozium və s. çıxışlar) (məlumat tam şəkildə göstərilməlidir: a) məruzənin növü: plenar, dəvətli, şifahi və ya divar məruzəsi; b) tədbirin kateqoriyası: ölkədaxili, regional, beynəlxalq) (burada doldurmalı) Ölkədaxili: 1-ci Azərbaycan – Belarus beynəlxalq konfransı. 21 – 22 oktyabr 2014-cü il, Bakı - məruzə ilə çıxış Beynəlxalq: Міжнароднай навуковай канферэнцыі. Мінск, 26 верасня 2014 г.
10	Layihə üzrə əldə olunmuş cihaz, avadanlıq və qurğular, mal və materiallar, komplektləşdirmə məmullatları (burada doldurmalı) 1. Noutbuk kompyuter Acer+çanta+mouze – 1 ədəd; 2. Çoxfunksiyalı printer (Model: HD LazerJet pro M1132) – 1 ədəd; 3. HP LazerLet Pro M1132 printeri üçün kartric – 2 ədəd; 4. Xarici yaddaş 1TB – 1 ədəd; 5. Lisenziyalı program təminatı MC Office 2010 std (Eng.) – 1 ədəd; 6.1 illik lisenziyalı Kasperski antivirus 2013
11	Yerli həmkarlarla əlaqələr (burada doldurmalı) Bakı Slavyan Universitetinin əməkdaşları ilə
12	Xarici həmkarlarla əlaqələr (burada doldurmalı) Belarus Dövlət Pedaqoji Universitetinin əməkdaşları ilə
13	Layihə mövzusu üzrə kadr hazırlığı (əgər varsa) (burada doldurmalı) Layihə iştirakçıları ilə (icraçılarla) müntəzəm olaraq seminarlar keçirilmişdir.
14	Sərgilərdə iştirak (əgər baş tutubsa) (burada doldurmalı)
15	Təcrübəartırmada iştirak və təcrübə mübadiləsi (əgər baş tutubsa) (burada doldurmalı) İnternet vasitəsilə Belarus Dövlət Pedaqoji Universiteti ilə daimi təcrübə mübadiləsi aparılmışdır.

16

Layihə mövzusu ilə bağlı elmi-kütləvi nəşrlər, kütləvi informasiya vasitələrində çıxışlar, yeni yaradılmış internet səhifələri və s. (məlumatı tam şəkildə göstərilməlidir)

(burada doldurmalı)

Layihə üzrə müştərək elmi məqalə Belarus Respublikasında nəşr edilmişdir:  
Старычонак, В.Д., Шукурбейли, Т.Г. Беларуска-азеобайджанскі слоўнік: прынцыпы ўкладання // Весці БДПУ. Серыя 1. Педагогіка. Псіхалогія. Філалогія. – 2013. -- № 4 (78). – С.27 – 31.

**SİFARİŞÇİ:**

**Elmin İnkişafı Fondu**

**Müşavir**

Babayeva Ədilə Əli qızı



(imza)

" 18 " 09 2015-cü il

**Baş məsləhətçi**

Daşdəmirova Xanım Faiq qızı



(imza)

" 18 " 09 2015-cü il

**İCRAÇI:**

**Layihə rəhbəri**

Şükürbəyli Təvəkkül Hadı oğlu



(imza)

" 04 " sentyabr 2015-cü il





# AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA

## ELMİN İNKİŞAFI FONDU

MÜQAVİLƏYƏ ƏLAVƏ

Azərbaycan Respublikasının Prezidenti yanında  
Elmin İnkişafı Fondu ilə  
Belarus Respublika Fundamental Tədqiqatlar Fondunun  
birgə elmi-tədqiqat layihələrinin və proqramlarının  
maliyyələşdirilməsi məqsədi ilə qrantların verilməsi üzrə  
1-ci Azərbaycan-Belarus beynəlxalq müsabiqəsinin  
(EIF-BGM-2-BRFTF-1-2013) qalibi olmuş layihənin  
yerinə yetirilməsi üzrə

### ALINMIŞ NƏTİCƏLƏRİN ƏMƏLİ (TƏCRÜBİ) HƏYATA KEÇİRİLMƏSİ VƏ LAYİHƏNİN NƏTİCƏLƏRİNDƏN GƏLƏCƏK TƏDQIQATLARDA İSTİFADƏ PERSPEKTİVLƏRİ HAQQINDA MƏLUMAT VƏRƏQİ (Qaydalar üzrə Əlavə 16)

Layihənin adı: **Belarus və Azərbaycan dilləri Belarus Respublikası və Azərbaycan Respublikası arasında əməkdaşlığın inkişaf etdirilməsi və möhkəmləndirilməsi faktoru kimi**

Layihə rəhbərinin soyadı, adı və atasının adı: **Şükürbəyli Təvəkkül Hadı oğlu**

Qrantın məbləği: **20 000 manat**

Layihənin nömrəsi: **EIF-BGM-2-BRFTF-1-2013-07/07/5-M-03**

Müqavilənin imzalanma tarixi: **21.08.2013**

Qrant layihəsinin yerinə yetirilmə müddəti: **24 ay**

Layihənin icra müddəti (başlama və bitmə tarixi): **01.09.2013 - 01.09.2015**

#### 1. Layihənin nəticələrinin əməli (təcrübi) həyata keçirilməsi

Layihənin əsas əməli (təcrübi) nəticələri, bu nəticələrin məlum analoqlar ilə müqayisəli xarakteristikası

*(burada doldurmalı)*

Layihənin əsas əməli nəticələri: 1. Belarusca-azərbaycanca lüğət; 2. Azərbaycanca-belarusca lüğət; 3. Belarusca-azərbaycanca danışq kitabçası; 4. Azərbaycanca-belarusca danışq kitabçası. Göstərilən lüğət və danışq kitabçaları ilk dəfə olaraq tərtib edildiyindən

onların analoqu yoxdur. Başqa dillərdə mövcud olan ikidilli lüğətlərdən Belarusca-azərbaycanca və Azərbaycanca-belarusca lüğətlərdə baş sözlərin qrammatik xüsusiyyətlərinə geniş yer verilir, belə ki, oxucunun rast gəldiyi mətnə bir qayda olaraq sözün lüğət forması deyil, onun qrammatik formaları işlənir. Bu formalar çox zaman təkibcə bir-birindən fərqlənirlər: МАГЧЫ ... можащ, ... мoгучь (belarus dilində); АВАДЛІQ ... yolların abadlığı (Azərbaycan dilində). Belə fərqlər oxucu üçün çətinlik törətdiyindən təqdim edilən lüğətlərdə müntəzəm olaraq göstərilir. Hər iki lüğətdə baş sözlərdə vurğu qoyulur ki, bu da həmin sözlərin tələffüzünü asanlaşdırır.

Lüğət məqalələrinin tərtibi zamanı “qənaətli təsvir” üsulundan istifadə edilmişdir: dəyişkən formalı sözlərdə sözün dəyişməyən hissəsi şaquli xətlə ayrılır ki, dəyişən hissələr (şəkilçilər və s.) birbaşa buraya birləşdirilir:

ЧАРАДЗÉЙ м. ~я, ~яў; cadugər, sehrbaz (Belarusca-azərbaycanca lüğət);

BOŞLÚQ I isim 1. пустата; 2. anat. поласць; ağız ~ğu паражніну рота ... (Azərbaycanca-belarusca lüğət).

Layihənin nəticələrinin əməli (təcrübi) həyata keçirilməsi haqqında məlumat (istehsalatda tətbiq (tətbiqin aktını əlavə etməli); tədris və təhsildə (nəşr olunmuş elmi əsərlər və s. – təhsil sisteminə tətbiqin aktını əlavə etməli); bağlanmış xarici müqavilələr və ya beynəlxalq layihələr (kimlə bağlanıb, müqavilənin və ya layihənin nömrəsi, adı, tarixi və dəyəri); dövlət proqramlarında (dövlət orqanının adı, qərarın nömrəsi və tarixi); ixtira üçün alınmış patentlərdə (patentin nömrəsi, verilmə tarixi, ixtiranın adı); və digərlərində)

*(burada doldurmalı)*

Layihənin nəticələrindən Maksim Tank adına Belarus Dövlət Pedaqoji Universitetində və Bakı Slavyan Universitetində “Azərbaycan dili”, “Azərbaycanşünaslıq” (BDPU), “Müasir Belarus dili”, “Belarusşünaslıq” (BSU) kursları üzrə keçirilən mühazirə və seminarlarda, həmçinin tələbələrin kurs işlərinin, diplom mövzularının və magistr dissertasiyalarının yazılmasında geniş istifadə edilmişdir. Layihə materialları tələbələrin leksikologiyasının, leksikoqrafiyanın, tipoloji dilçiliyin əsas məsələləri ilə yaxından tanış olmalarına imkan yaratmışdır.

Bundan əlavə, tərtib edilmiş lüğətlər Belarussiyada yaşayan və işləyən çoxsaylı Azərbaycan diasporası, Belarus məktəblərində təhsil alan azərbaycanlı şagirdlər, universitet tələbələri üçün olduqca faydalıdır. Lüğətlər belarus və azərbaycan dillərinin öyrənilməsində əvəzilməz köməkçi vəsaitdir.

## 2. Layihənin nəticələrindən gələcək tədqiqatlarda istifadə perspektivləri

Nəticələrin istifadəsi perspektivləri (fundamental, tətbiqi və axtarış-innovasiya yönü elmi-tədqiqat layihə və proqramlarında; dövlət proqramlarında; dövlət qurumlarının sahə tədqiqat proqramlarında; ixtira və patent üçün verilmiş ərizələrdə; beynəlxalq layihələrdə; və digərlərində)

*(burada doldurmalı)* Layihənin nəticələri və qazanılmış təcrübə beynəlxalq layihələrdə uğurla

tətbiq edilə bilər. Belarusca-azərbaycanca və Azərbaycanca-belarusca lüğətlərin tərtib qaydaları, yeni leksikoqrafik işlənmələr, lüğət məqalələrinin tərkibi və quruluşu gələcəkdə həmin lüğətlərin daha geniş variantlarının və digər tərcümə lüğətlərinin yaradılmasında istifadə oluna bilər.

**SİFARİŞÇİ:**

Elmin İnkişafı Fondu

**Müşavir**

Babayeva Ədilə Əli qızı



(imza)

"18" 09 2015-cü il

**İCRAÇI:**

**Layihə rəhbəri**

Şükürbəyli Təvəkkül Hadı oğlu



(imza)

"18" 10 2015-cü il

**Baş məsləhətçi**

Daşdəmirova Xanım Faiq qızı



(imza)

"18" 09 2015-cü il





**AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA  
ELMİN İNKİŞAFI FONDU**

MÜQAVİLƏYƏ ƏLAVƏ

**Azərbaycan Respublikasının Prezidenti yanında  
Elmin İnkişafı Fondu ilə  
Belarus Respublika Fundamental Tədqiqatlar Fondunun  
birgə elmi-tədqiqat layihələrinin və proqramlarının  
maliyyələşdirilməsi məqsədi ilə qrantların verilməsi üzrə  
1-ci Azərbaycan-Belarus beynəlxalq müsabiqəsinin  
(EİF-BGM-2-BRFTF-1-2013) qalibi olmuş layihənin  
yerinə yetirilməsi üzrə**

**ALINMIŞ ELMİ MƏHSUL HAQQINDA MƏLUMAT  
(Qaydalar üzrə Əlavə 17)**

Layihənin adı: **Belarus və Azərbaycan dilləri Belarus Respublikası və Azərbaycan Respublikası arasında əməkdaşlığın inkişaf etdirilməsi və möhkəmləndirilməsi faktoru kimi**

Layihə rəhbərinin soyadı, adı və atasının adı: **Şükürbəyli Təvəkkül Hadı oğlu**

Qrantın məbləği: **20 000 manat**

Layihənin nömrəsi: **EİF-BGM-2-BRFTF-1-2013-07/07/5-M-03**

Müqavilənin imzalanma tarixi: **21.08.2013**

Qrant layihəsinin yerinə yetirilmə müddəti: **24 ay**

Layihənin icra müddəti (başlama və bitmə tarixi): **01.09.2013 - 01.09.2015**

Diqqət! Bütün məlumatlar 12 ölçülü Arial şrifti ilə, 1 intervalla doldurulmalıdır

**1. Elmi əsərlər (sayı)**

№	Tamlıq dərəcəsi	Dərəcə	
		Dərc olunmuş	Çapa qəbul olunmuş və ya çapda olan
1.	Elmi məhsulun növü		Çapa göndərilmiş
	Monoqrafiyalar	1	
	həmçinin, xaricdə çap olunmuş	1	
2.	Məqalələr	2	

	həmçinin xarici nəşrlərdə	2		
3.	Konfrans materiallarında məqalələr	2		
	O cümlədən, beynəlxalq konfrans materiallarında	2		
4.	Məruzələrin tezisləri	1		
	həmçinin, beynəlxalq tədbirlərin toplusunda	1		
5.	Digər (icmal, atlas, kataloq və s.)	-		

## 2. İxtira və patentlər (sayı)

No	Elmi məhsulun növü	Alınmış	Verilmiş	Ərizəsi verilmiş
1.	Patent, patent almaq üçün ərizə			
2.	İxtira			
3.	Səmərələşdirici təklif		1	

## 3. Elmi tədbirlərdə məruzələr (sayı)


No	Tədbirin adı (seminar, dəyirmi masa, konfrans, qurultay, simpozium və s.)	Tədbirin kateqoriyası (ölkədaxili, regional, beynəlxalq)	Məruzənin növü (plenar, dəvətli, şifahi, divar)	Sayı
1.	Konfrans	beynəlxalq	plenar	1
2.	Dəyirmi masa	beynəlxalq	şifahi	1
3.				

**SİFARİŞÇİ:**

**Elmin İnkişafı Fondu**

**Müşavir**

Babayeva Ədilə Əli qızı




(imza)

"18" 09 2015-cü il

**Baş məsləhətçi**

Daşdəmirova Xanım Faiq qızı




(imza)

"18" 09 2015-cü il

**İCRAÇI:**

**Layihə rəhbəri**

Şükürbəyli Təvəkkül Hadı oğlu



(imza)

"18" 09 2015-cü il

